

Tülkü və İlan

© Azərbaycan Nağılları. 5 cilddə, 5-ci cild.
Azərbaycan SSR EA Nəşriyyatı, Bakı - 1964

Biri var idi, biri yox idi, bir ilan, bir də bir tülkü var idi. Bunların yuvaları bir-birinin yanında idi. Amma bir-birinin evinə getmirdilər. Bir gün tülkü ovdan gəlirdi. İlan da bir qurbağa tutub, keflə yuvasının ağızında yeyirdi. Tülkü onu görəndə qaçıb yuvasına girdi. İlan qurbağanı yeyib qurtarandan sonra tülkünü çağırıb dedi:

—Qonşu, bayira çıx, sənə sözüm var.

Tülkü əvvəl istədi çıxmasın, sonra fikirləşdi ki, qonşuluqda yaxşı iş deyil, kənarda duraram, məni vurmaq istəsə qaçaram. Qapının ağızından başını çıxardıb dedi:
—İlan lələ, nə deyirsən?

İlan dedi:

—Yaxın gəl, söz deyirəm.

Tülkü dedi:

—Yox lələ, mən gələ bilmərəm. Sözünü oradanca de.

İlan dedi:

—Qorxma, yaxına gəl.

Tülkü dedi:

—Üz vurma, gələ bilmərəm.

İlan dedi:

—Qonşuluqda yaxşı deyil ki, bir-birimizdən aralı gəzək. Gəl əhdi-peyman eləyək, bir-birimizə dəyməyək.

Tülkü razı oldu. Onlar and içdilər, əhdi-peyman elədilər ki, bir-birinə dəyməsinlər. Bu gündən bunlar dost oldular. Bir müddət belə keçdi. Bir gün bunlar səfərə gedəsi oldular. Yola düşüb üç gün üç gecə yol getdilər. Qabaqlarına bir böyük çay çıktı. Tülkü üzmək bilirdi, amma ilan yox.

İlan yalvarıb dedi:

—Ay qardaş, mən üzmək bilmirəm, qoy boğazına dolanım, məni çaydan keçir.

Tülkü razı olub dedi:

—Dolan, çaydan keçək.

İlan tülkünün boğazına dolandı, çayı o taya keçdilər.

Tülkü dedi:

—Di boynumdan açıllı, gedək.

İlan gülüb dedi:

—Hara açılırám? Mən elə bundan ötrü sənlə yoldaş olmuşdum. Acmışam, qanını içəcəyəm.

Tülkü yalvarıb dedi:

—Bəs əhdi-peyman?

İlan dedi:

—Nə əhdi-peyman? Bu saat səni elə vuracağam ki, parça-parça olasan.

Tülkü gördü ilan namərdlik eləyir, onu vuracaq. Kefini kök tutub deid:

—İlan lələ, onsuz da mən dünyadan bezmişəm, ölmək istəyirəm. Elə sənə deyəcəkdir, qardaş mənə yaxşılıq elə, vur ölüm, dünyanın qayğıından qurtarım. Amma sənlə çörək yemişəm, yoldaşlıq eləmişəm. Ömrümün axır çağında qoy üzündən öpüm, sonra vur.

İlan tulkünün şirin dilinə inandı. Başını onun ağızına tərəf uzatdı ki, üzündən öpsün.

Tülkü o saat onun boğazından tutub elə boğdu ki, gözləri kəlləsinə çıxdı. İlan yalvarıb dedi:

—Ay tulkü qardaş, günahımdan keç, ölüncə qulluğunda olaram.

Tülkü dedi:

—Yoldaşına xain olanın axırı bax budu.

Tülkü ilanın yalvarmağına baxmayıb onu öldürdü.

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Nərgiz Abadi

Veb üçün hazırladı: Ülviiyə Məmmədova

AZERİ.orga qoyuldu: oktyabr, 2003-cü il